

## Fiziki Yükləmələr Zamanı İdmançıların Immun Sisteminin Vəziyyətinin Tədqiqi

S.S. Əlibəyova

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Fətəli xan Xoyski küç., 98a, Bakı AZ1110,  
Azərbaycan; E-mail: Saadat.aliyev@mail.ru

Məqalədə məşqlərdən əvvəl və sonra xüsusi dözümlülüyün inkişafına yönəldilən yüksək intensivlilik yüksəkləmələr zamanı peşəkar idmançıların immun statusunun parametrlərinin dəyişilməsinin dinamikası öyrənilmişdir. Müəyyən edilmişdir ki, məşqlərdən əvvəl yüksək dərəcəli idmançıların immun statusu nəzarət qrupunun nümayəndələrinin analoji göstəricilərindən fərqlənmir. Bu da immun sistemin fiziki yüksəkləmələrin həcmində uyğunlaşdığını sübuta yetirir. Xüsusi dözümlülüyün inkişafına yönəldilmiş yüksək intensivlifiziki yüksəkləmələrlə keçirilən məşqlərdən sonra idmançıların immun statusu bir qədər dəyişir. Yüksək fiziki yüksəklərin təsiri nəticəsində yaranan immunoloji dəyişiklikləri müvəqqəti hesab etmək olar və yalnız immun sistemin hüdud vəziyyətindəki inkişafi zamanı onların qeyri-tibbi korreksiyası məqsədə uyğun hesab edilir.

*Açar sözlər: Immunitet, böyük fiziki yüksəklər, dərəcəli idmançılar, adaptasiya*

### GİRİŞ

İdman nailiyyətlərinin sürətli inkişafı daim böyük həcmili və intensiv fiziki yüksəklərin icrasını və təkmilləşməsini tələb edir. Bu da məşq prosesinin fərdiləşməsini daha da çətinləşdirir və müxtəlif xəstəliklərin yaranmasına rəvac verir.

İmmun sisteminin homeostaz mexanizmlərin qorunmasında vacib rolunu nəzərə alaraq, idmançılarda onun statusunun öyrənilməsi idman praktikasında aktual bir məsələ olaraq qalmaqdadır. Uzunmüddətli və intensiv məşqlər zamanı idmançılarda faqositar, T- və B-hüceyrəimmuniteti həlqələrinin parametrlərində ciddi dəyişikliklər yarana bilər. Bu da idmançılarda fiziki iş qabiliyyətini məhdudlaşdırıran ikincidərəcəli immun-çatışmamazlıq vəziyyətinin yaranmasına səbəb olur (Алибекова, 2016; Бацков, 2003; Исаев и др., 2004; Сашенков и др., 2008; Стерлинг и др., 2013).

Müasir ədəbiyyatda ayrı-ayrı idman növlərindən olan idmançıların immun sisteminin öyrənilməsinə aid tədqiqatlar çox azdır. Boksçuların, üzgüçülərin, xizəkçilərin illik məşq prosesində immun sisteminin vəziyyəti haqqında məlumatlar olsa da, güləş növləri ilə məşğul olan idmançıların immun sisteminin statusu haqqında, demək olar ki, heç bir məlumat yoxdur (Гаврилова, 2009; Першин и др., 2003).

Mərkəzi sinir və immun sistemlərin funksiyalarının pozulması tam olaraq homeostazın neyro-humoral tənzimlənməsinin disbalansının əsas amillərindən biridir (Бацков, 2003). Hərəkət fəallığı ilə immun sistemin funksiyası arasında neyroendokrin sistemi tərəfindən tənzimlənən qarşılıqlı əlaqə mövcudur (Shephard and Shek, 2000). Həmçinin, elmi ədəbiyyatda hərəkət fəallığının immun sisteminin mole-

kulyar və hüceyrə mexanizmlərinə təsiri ilə bağlı məlumatlar öz əksini tapmışdır (Moynihan, 2003; Padgett and Glaser, 2003; Suzuki et al., 2002).

Lakin idman fəaliyyəti ilə əlaqədar aparılan tədqiqatlarda immun sistemi ilə idmançıların fiziki iş qabiliyyəti arasında qarşılıqlı əlaqələrin olması haqqında məlumatlar bir qədər ziddiyətlidir. Belə ki, R.S.Suzdalniski və B.A.Levando (2003), N.P.West və b. (2008) göstərmişlər ki, orta intensivlikli fiziki yüksəkləmələr patoloji dəyişikliklərə səbəb olmur və hətta immun sisteminin cavabını stimullaşdırırlar (Сашенков и др., 2008; West və b., 2008). V.A.Çereşnev və həmkarları (2002) apardığı tədqiqatların nəticələrinə görə orta intensivlikli fiziki yüksəkləmələr immun sisteminə müsbət effektlə muddaşdırıcı təsir göstərir (Суздальницкий и Левандо, 2003). Bəzi tədqiqatçılar hərəkət aktivliyi ilə immun sisteminin funksiyaları arasında qarşılıqlı əlaqələrin olmasını qəti olaraq inkar edirlər (Marsland et al., 2002). V.A.Kolupayev (2009) idmançıların immun statusunun dəyişilməsini əzələ fəaliyyətinin enerji təminatının xarakteri ilə əlaqələndirir (Житписбаева, 2010).

Fiziki yüksəklərin icrasının immun sisteminin funksiyasına təsiri stress amilin təsiri fonunda daha qabarlıq şəkildə bürüzə verilir (Агаева и Алибекова, 2015; MacKinnon, 2000; Moseley, 2000; Novas et al., 2003). Son zamanlara kimi belə hesab edilirdi ki, bütün növ stress amilləri əsasən immuno-supresiv təsirə malik olur. Lakin, o da müəyyən edilmişdir ki, stresin növü və təsir xüsusiyyətləri immun sisteminin funksiyalarının dəyişilməsinin xarakterini müəyyən edə bilər. Məsələn, stress amili orqanizm tərəfindən neqativ (distress) kimi qəbul edilərsə, onda neyroendokrin fəallığın dərəcəsi immun sistemin

funksiyasının zəifləməsinə gətirib çıxara bilər. Əgər stress müsbət (eustress) qəbul edilirsə, o zaman endokrin sistemin yaratdığı təsir immun sistemin fəaliyyətinin güclənməsini stimullaşdırır bilər (Цыган и др., 2012). Beləliklə, fiziki yüklemələrlə immun sistemin funksiyaları arasındaki qarşılıqlı əlaqələri müəyyən etdikdə məlum olur ki, təkcə stres amilin mövcud olduğunu deyil, eyni zamanda onun xarakterini, yəni immun sistemin güclənməsinə və ya zəifləməsinə səbəb olmasını nəzərə almaq vacibdir. R.S.Suzdalski və B.A.Levando (2003) tərəfindən stress nöticəsində immun sistemində yaranan əsas faktalara aiddir: aktivasiya, kompensasiya (stabillaşma), dekompensasiya və bərpa olunma (Сашенков и др., 2008). De-kompensasiya fazasında immunitetin öyrənilən humorallı, sekretor və hüceyrə göstəricilərinin əksəriyyətinin zəifləməsi qeyd olunur, bu da ikinci dərəcəli immunçatışmamazlığına aid olan və "stressor immun çatışmamazlığı" adlanan adaptasiyanın pozulmasını, immunitet ehtiyyatlarının tükənməsini göstərir. Müəyyən edilmişdir ki, immunoqlobulinlərin və "normal antitellərin" titrləri sıfır enirlər, yəni immun sistemin funksional iflici yaranır. Bu təzahür "itən immunoqlobulinlərin və anti-tellərin fenomeni" adlandırılır.

Organizmin adaptasiya qabiliyyəti T-sisteminin vəziyyətindən asılıdır. Bir sıra xəstəliklərin yaranmasında T-sistemlərin çatışmamazlığı durur (Зуровчка и др., 2005). T-limfositlərin və onların subpopulyasiyasının miqdalarının və funksional fəallığının öyrənilməsi immunoloji monitorinq sisteminə daxildir.

Yüksək məşq yüklerinin icrası zamanı immun statusun pozulması organizmin həddən artıq gərginləşməsinə səbəb olur, bu da öz növbəsində daxili və xarici mühitin amillərinə qarşı onun rezistentliyinin zəifləməsinə səbəb ola bilər (Padgett and Glaser, 2003). O da təsdiq olunmuşdur ki, məşq prosesinin ilkin mərhələlərindən qan zərdabında təbii killer-hüceyrələrin (TK-hüceyrələrin) miqdarı artır, neytrofilərin (Smith, 2003) və sIgA (Черешнев и др., 2002) azalması müşahidə olunur. Məlumdur ki, belə dəyişikliklər zamanı infeksiyaların yaranma riski artır. İntensiv idman məşqləri zamanı organizmin immuniteti xeyli zəifləyir, patogen mikroorganizmlərin daxil olması və gizli (latent) infeksiyaların reaktivasiya təhlükəsi artır (Moynihan, 2003).

Aparılmış elmi tədqiqatlarda (Казьмин, 2005; Лебедев и Понякина, 2003) müəyyən edilmişdir ki, yüksək fiziki yüklemələr idmançıların immun sisteminin funksional imkanlarına mühüm təsir göstərir, faqositozedici hüceyrələrin mikrob antigenlərə adekvat immun cavabını formalasdırmaq bacarığını zəiflədir. Belə hesab edilir ki, həddən artıq məşqlərdən zəifləmə sindromu üçün səciyyəvi olan və immuno-uyğun hüceyrələrin populyasiyasının azalmasına mühüm təsir göstərən əsas amil stress-hor-

monların, xüsusi ilə də kortizolun yüksək səviyyəsidir (Бацков, 2003). T-hüceyrə immunitetin zəifləməsinin nöticələrindən biri kimi autoimmunizasiyanın inkişafı ilə müşahidə edilən B-sistemin fəallaşması ola bilər (Стерлинг и др., 2013). İdman stresi (katexolaminlərin və qlükokortikodların səviyyəsinin artması nöticəsində) sitokinlər qəfəsində interleykinlərin (IL) 1,6 ilkin supressiyasının və şislərin  $\alpha$ -nekroz faktoru ( $\alpha$ -NRF) şəklində mühüm dəyişikliklərə, sonradan isə onların miqdarının keşkin çoxalmasına səbəb olur.

Müəyyən edilmişdir ki, idmançılarında yarışlar zamanı immunoloji reaktivliyin mühüm dəyişiklikləri qeydə alınır (Дорофеева, 2008; Першин и др., 2003; Платонов, 2013; Потявина, 2004; Романова, 2010). Bu pozulmaları periferik qanda immunoqlobulinlərin əsas siniflərinin miqdarının neqativ dinamikası ilə və qeyri spesifik rezistentli hüceyrələrin funksional fəallığının zəifləməsi ilə əlaqələndirirlər (Мирошниченко, 2007; Стернин и Сизякина, 2007; Стерлинг и др., 2013, 2013). Lakin belə bir fikir var ki, birdəfəlik və dəfələrlə təkrarlanan fiziki yüklemələr immunoqlobulinlərin, o cümlədən IgG, ümumi səviyyəsinin dəyişilməsinə səbəb olmurlar (Heint, 2007). İdmançıların immun statusuna aid olan məsələlərin çoxu hələ də tam öyrənilməyib. İdman fəaliyyətindən asılı olaraq idmançılarda fiziki yüklemələrin miqdarı ilə immun sistemin cavab reaksiyasında baş verən pozğunluqlar arasındaki qarşılıqlı əlaqə müəyyən edilməmiş qalır. Fiziki yüklerə fərdi döyümlülüyün olması idmançılarda bu yüklerin təsiri altında yaranan immunoqlobulinlərin (xüsusi də, A- və E sinfindən olan) disbalansının fenomeni və onların yuxarı tənəffüs yolların iltihablı xəstəliklərin və allergik reaksiyaların inkişafını törədən təsirinin öyrənilməsi həllini gözləyən əsas məsələlərdəndir. Müxtəlif idman yüklemələrin hüceyrənin immun çatışmamazlığına təsiri, xüsusi ilə də onların peşəkar idmançılarda ikinci dərəcəli immun çatışmamazlığının inkişafındakı rolu, immunoloji reaktivliyin inkişafında pro- və iltihab əleyhinə sitokinlərin vəziyyəti və onların iltihablı reaksiyaların formalasmasına təsiri hələ də tam öyrənilməmişdir.

Yüksək dərəcəli idmançılarda (güləşçilərdə) xüsusi döyümlülüyünün inkişaf etdirilməsinə yönəldilən intensiv məşq yüklemələrindən əvvəl və sonra immun statusunun parametrlərin dəyişilməsinin xüsusiyyətlərini öyrənmək işin əsas məqsədini təşkil etmişdir.

## MATERIAL VƏ METODLAR

Tədqiqatda 18-19 yaşlı 15 idmançı kişilərin immunoloji müayinələrinin nöticələri ümumiləşdirilmişdir. Qan nümunələrinin götürülməsi ac qarına fiziki yüklerin icrasından 15-30 dəqiqə əvvəl və

xüsusi düzümlülüyün inkişafına yönəldilən yüksək intensivli yüklerin icrasından sonra 1 saat müddətində həyata keçirilmişdir (OMS-nin 95-100% səviyyəsində). Tədqiqatda tam sağlam idmançılar istirak etmişdir. Tədqiqatlar xüsusi hazırlıq mərhələsinin sonunda həyata keçirilmişdir. Nəzarət qrupunu (kontrol) idmanla sistematik məşğul olmayan, tam sağlam olan 18-19 yaşlı 10 nəfər təşkil etmişdir. Tədqiqatda qarşıya qoyulan vəzifələrin həll olunması üçün: periferik qanda limfositlərin miqdalarının təyin olunması, onların kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin müəyyən edilməsi üçün ho-meopatik üsullar dan istifadə edilmişdir.

Əslində immunoloji üsullara daxildir:

- əsas siniflərə daxil olan immunoqlobulinlərin miqdarı;
- limfositlərin fitohemoqlütinləşməsinin aktivləşməsi (FQA) və lipopolisaxaridlərin (LPS) stimullaşdırılması;
- limfositlərin subpopulyasiyasının miqdarı;
- toxuma antigenlərin (autoaqressiv reaksiyalar) iştirakı ilə blasttransformasiya reaksiyasında limfositlərin fəallığı;
- autoloji zərdabin və onun müxtəlif fraksiyalarının sitoloji aktivliyi;
- iltihab yaranan və iltihab əleyhinə olan interleykinlərin miqdarı (Kogan, 2009; Hasolodin, 2005).


Alınmış nəticələr riyazi statistikanın ümumi qəbul edilmiş metodlarının köməyi ilə işlənilmişdir.

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ


Tədqiqatlarda alınmış nəticələrdən məlum olmuşdur ki, müayinə olunan idmançılarda fiziki yüklemələri yerinə yetirməzdən əvvəl limfositlərin səviyyəsi  $21,07 \pm 0,45\%$  təşkil etmişdir. Fiziki yüklemələrin yerinə yetirilməsindən sonra periferik qanın leykositlərinin tərkibini tədqiq etdikdə, bu göstəricinin  $25,07 \pm 0,22\%-dək$  yüksəldiyi müəyyən olunmuşdur. Bu da aparılan məşqin adaptasiya reaksiyalarının meyyarlarına uyğundur.

Böyük həcmli fiziki yüklemələrdən sonra müayinə edilən idmançılarda limfositlərin subpopulyasiyasının miqdalarının təyini zamanı CD3+ göstəricilərinin nəzarət qrupuna nisbətən ( $p < 0,05$ ) aşağı enməyə meyllilik müşahidə olunmuşdur (şəkil 1). Bu vaxt CD4+ ( $p < 0,05$ ) daha da aşağı düşməsi və eyni zamanda CD8+ səviyyəsinin qalxması müşahidə olunmuşdur. Nəzarət qrupunun ilkin göstəricilərinin ( $p < 0,05$ ) CD16+ ilə müqayisəsi zamanı onların ( $p < 0,05$ ) miqdalarının artması aşakar olunmuşdur. CD22+ miqdarı bütün müşahidələr dövrü dəyişilməz olaraq qalmışdır. CD16+ miqdalarının artması və CD22+ sabit qalması bu meylliliyi immun sistemin fiziki yüklemələrə verdiyi adaptasiya reaksiyası

kimi qəbul etməyə imkan verir (şəkil 1a). İmmun tənzimləmənin əsas sabiti (İTƏS) 1,07 təşkil edirdi (nəzarət qrupunda bu sabit - 1,45) (şəkil 1b).




Şəkil 1. Birdəfəlik fiziki yüklerin icrası zamanı (n=10) müayinə olunan idmançılarda hüceyrə immunitetin göstəricilərinin dəyişilməsi



Şəkil 2. İdmançılarda birdəfəlik fiziki yüklemələrin icrasında blasttransformasiya reaksiyası zamanı limfositlərin funksional aktivliyinin göstəricilərinin vəziyyəti

Yoxlamaya cəlb olunan idmançılarda məşq yüklerinin icrasından sonra limfositlərin blasttransformasiya reaksiyasında funksional aktivliyin yoxlanılması üzrə keçirilən tədqiqatlar nəticəsində fitohemaqlütin aktivliyin tənzimlənməsinin stimullaşmasına cavab olaraq limfositlərin funksional fəallığının artmasına dair meylliliyi olduğu müəyyən edilmişdir (şəkil 2). Eyni zamanda, bütün müşahidə dövrü boyu LPS stimullaşdırmasına cavab olaraq

limfositlərin funksional fəallığının göstəriciləri dəyişilməz olaraq qalmışdır. İlkin göstəricilərə nisbətən yüksək yüklemələri yerinə yetirdikdən sonra humoral immunitetin göstəricilərinin müəyyən edilməsi Ig G, A, M tərkibinin azalmasını göstərmüşdür (şəkil 3). Nəzarət qrupunun əsas hissəsinə nisbətən bu göstəricilərin azalması müvafiq olaraq 26,0% ( $p<0,05$ ), 21,0% ( $p<0,05$ ) və 11,0% ( $p<0,05$ ) təşkil etmişdir. Nəzarət qrupuna nisbətən IgE-nin konsentrasiyasının 21,1% qalxması müşəhidə olunmuşdur.




**Şəkil 3.** İdmançılarda birdəfəlik fiziki yüklerin icra dinamikası zamanı hummoral immunitetin göstəricilərinin dəyişilməsi


Yüksək intensivli fiziki yükleri icra etdikdən sonra idmançıların qanında sitokinların miqdarının təyini zamanı nəzarət qrupuna ( $p<0,05$ ) və ilkin nəticələrə nisbətən IL-1, IL-2 və IL-8 artması (şəkil 4) müşahidə olunmuşdur. Eyni zamanda müşahidə edilən idmançılardan qan zərdabında ilkin göstəricilərə ( $p<0,05$ ) və nəzarət qrupunun göstəricilərinə ( $p<0,05$ ) nisbətən alfa (a-SNF) şışlərin nekroz faktorunun konsentrasiyasının artması da müşahidə edilmişdir.

Müşahidə edilən idmançılarda limfositlərin autosensibilizasiyasının səviyyəsi yoxlanılan zaman onların funksional aktivliyinin dərinin, qara ciyərin və miokardin antigenlərinə nisbətən artması meylliliyi müşahidə edilmişdir. Lakin bu göstəricilər nəzarət qrupunun ilkin nəticələrindən bir o qədər də yüksək olmamışdır (şəkil 5).

Aparılmış tədqiqatlardan məlum olmuşdur ki, böyük həcmifiziki yüklemələrin icrasından əvvəl idmançılardan immun sisteminin göstəriciləri dəyişikliyə uğramır, bu da bir çox hallarda onlarda immun sistemin dəyişilmədiyini iddia edən bəzi mülliflərin fikirlərini təsdiqləyir (Nieman, 2003).



**Şəkil 4.** Yoxlamaya məruz qalmış idmançılarda iltihab yaradan və iltihab əleyhinə sitokinlərin miqdarına birdəfəlik fiziki yüklemələrin təsirinin dinamikası



**Şəkil 5.** Yoxlamaya məruz qalmış idmançılarda birdəfəlik fiziki yüklemələrin icrası zamanı toxuma antigenlərlə stimullaşdırmağa cavab olaraq limfositlərin proliferativ fəallığının göstəricilərinin dinamikası

Böyük həcmili intensiv yüklerin icrası hətta yüksək dərəcəli idmançılardan qanında immun hüceyrələrinin səviyyəsində-qısamüddətli dəyişikliklərin yaranmasına səbəb ola bilər. Buna baxmayaraq, onların uzun müddət qalması və immun sisteminin fəaliyyətinə necə təsir etməsi haqqında eti-

barlı dəlillər yoxdur. Buna görə də, bəzi müəlliflər belə hesab edirlər ki, idmanın immunologiyası – sağlam insanın idman yüklemələrinin icra şəraitində olan immunologiyasıdır (Агаева и Алибекова, 2015; Стерлинг и др., 2013; Green et al., 2003).

Aparılan tədqiqatları yekunlaşdıraraq qeyd etmək olar ki, böyük həcmli yüklemələr periferik qanda T-killer hüceyrələrin sayının azalmasına, eyni zamanda supressiv və sitotoksin funksiyalı hüceyrələrin sayının artmasına səbəb olmuşdur. Lakin, elmi ədəbiyyatda yüksək dərəcəli idmançıların qanında T-hüceyrələrin və onların T-mitogenlərə (Высоchin и Денисенко, 2002) reaksiyası haqqında bir-birinə zidd məlumatlar vardır. Bu hüceyrə immunitetindən tutmuş qanda T-limfositlərin miqdarnın artmasından bütün dəyişiklikləri əhatə etmişdir (Малахова, 2004; Gleeson et al., 2002; Green et al., 2002).

Yüksək intensivli fiziki yüklemələr zamanı T-hüceyrə immuniteti T-xelperlərin ( $T_x$ ,  $CD4+$ ) və T-sitotoksin hüceyrələrin ( $T_s$ ,  $CD8+$ ) artması və sonradan onların azalması ilə cavab reaksiyası verir (Steensberg, 2002). Killer-hüceyrələrin sitotoksik fəallığının artması ilə parallel olaraq onların miqdarnın artması haqqında da mülahizələr mövcuddur. Lakin tədqiqatların çoxunun nəticələrinə əsasən onların aktivliyi dəyişilməz olaraq qalır (Heint, 2007).

Bəsliliklə, yuxarıda qeyd olunan məsələlər idmançılarda immunitetin T-sisteminin vəziyyəti haqqında suallarındıskusiya xarakterli olduğunu göstərir və gələcəkdə onların yaşıını, cinsini, idman növünü və dərəcəsini, idman stajını, fiziki yüklemələrin müddətini və yüklemələrə qarşı fərdi düzümlülüyüünü nəzərə almaqla daha dərindən öyrənilməsinin tələb edir.

Böyük intensivli fiziki yüklemələrin təsiri altında immunoqlobulinlərin əsas siniflərinin qatılığının xeyli azalması tərəfimizdən müəyyən edilmişdir. Eyni zamanda bu fikir xüsusi elmi ədəbiyyatda yüksək dərəcəli idmançıların gərgin məşq və məsul yarışlar zamanı IgG və IgM immunoqlobulinlərin səviyyəsinin azalması haqqında verilmiş dəlillər ilə uyğunluq təşkil edir. Həddən artıq məşq etmədən zəifləmə sindromunun əsas əlamətlərindən biri, immunoqlobulinlərin, xüsusiilə sekretorimmunoqlobulinlərin səviyyəsinin azalması ilə müşahidə olunan hüceyrə və humoral immunitetin depressiyasıdır (Dimitriou et al., 2002). Bu da çox güman ki, onların əzələ toxumasının hüceyrələrdən fiksasiyası iltihablı proseslərin inkişafı səbəblərindən biri ola bilər (Стерлинг и др., 2013). Ayrı-ayrı idman növlərində ixtisaslaşan yüksək səviyyəli idmançıların qan zərdabında bir dəfəlik fiziki yüklemələrdən sonra IgA səviyyəsinin aşağı düşməsi müəyyən edilmişdir (Padgett and Glaser, 2003). IgA miqdarnının tüpürçəkdə azalmasına doğru meyillilik, yuxarı tənəffüs yollarının xəstələnməsi riskini artırır. Lakin, bu əlaqənin nə

qədər etibarlı olduğunu sübut etmək gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin nəticəsində məlum olacaqdır (Nieman, 2003; Pyne et al., 2001).

Bələ güman edilir ki, IgE miqdarnın artması fiziki yüklemələrə cavab olaraq idmançılarda təcili tipli allergik reaksiyanın inkişafına vadar edir. Müəyyən olunduğu kimi, disimmunoqlobulinemiyalı (IgE səviyyəsinin artması ilə əlaqədar) immunitetin humoral hissəsinin depressiyası idmançılar da tez-tez rastlaşıduğumuz və burun-udlaqda müşahidə olunan latent xroniki infeksiyanın mövcudluğu gündən irəli gəlir (Антонова, 2006).

Məşqlərin intensivliyi artırıldıqda və fiziki yüklemələrin maksimal yüksək həcmə çatdıqda və natamam bərpa prosesləri getdiqdə idmançılar da yuxarı tənəffüs yollarının xəstəliklərinə daha tez-tez rast galınır (Heint, 2007). Göründüyü kimi, onların yaranması çox vektorlu funksiyalara malikimmun sisteminin sixışdırılmasının təcili effektörünün müvəqqəti toplanmasından ibarət olub, məşqlərin dəfələrlə təkrarlanmasıdan, məşqlər arası bərpanın az olmasından, qidalanmanın xüsusiyyətlərdən, əlavə və stressor amilərdən, virus infeksiyalarının təsirindən (və ya latent infeksiyasiyının reaktivləşməsindən) və s. asıldır.

Sitokinin qəfəsdə müəyyən olunmuş balans pozulmaları bir çox tədqiqatçıların aldığı nəticələrlə uyğunluq təşkil edir. İdman stressi katexolaminlərin və qlükokortikoidlərin səviyyəsində sitokin statusunda kəskin dəyişikliklər yaradır və  $buIL-1$ , IL-6 interleykinlərin və şışlərin nekroz amilinin-alfa ( $\alpha$ -SNA) ilkin supressiyası şəklində dəyişilməsinə və sonradan onların kəskin artmasına səbəb olur. Sitokinlərin səviyyəsinin artmasının mümkün mexanizmlərdən biri (xüsusi ilə də IL-6) fiziki yüklemələrin təsiri zamanı dayaq-hərəkət aparatının mikrozədələnməlidir. Elmi ədəbiyyatın məlumatına əsasən fiziki yüklemələrin təsiri altında sitokin qəfəsdə baş verən dəyişikliklər iltihab və septik dəyişikliklərlə uyğunluq təşkil edir (Подколзина, 2005; Стерлинг и др., 2013). Suzuki və həm-müəlliflərin icmal məqaləsində məşq təlimlərindən sonra qanda sitokinlərin səviyyəsinin analizi üzrə bir sıra tədqiqatların yekunu verilmişdir (Suzuki et al., 2002). Fiziki yüklemələrə cavab olaraq iltihab əleyhinə sitokinlərin səviyyəsi daha çox dəyişilmişdir məsələn IL-1-in (interleykin-1 reseptorunun antaqaonisti olan sitokin) qanda qatılığının artması. Buna bənzər dəyişikliklər IL-4-ün qatılığında da müşahidə edilmişdir. Eksperimental olaraq sübut olunmuşdur ki, böyük fiziki yüklemələr orqanizmin iltihaba qarşı reaksiyasiının sürətləndirə bilər. Belə bir reaksiyanı IL-6-da yarada bilər (Padgett and Glaser, 2003). Onun səviyyəsinin artmasının əzələ toxumasının zədələnməsi ilə əlaqədar olduğu da sübut olunmuşdur (Таймазов и др., 2003).

## НӘTİCƏLƏR

1. Yüksək dərəcəli idmançıların immun statusu fiziki yüklerin icrasından əvvəl nəzarət qrupunun göstəricilərindən fərqlənmir, bu onlar üçün nəzərdə tutulan yüklerin həcmi nə adaptasiyasın getdiyini təsdiq edir.
2. Böyük həcmli fiziki yüklerin icrasından sonra periferik qanda hüceyrə və humoral immunitetin göstəricilərindən olan T-hüceyrələrin CD4+(xelperlərin), CD22+(supressorların) miqdarının qorunması, CD8+(supressorların), CD16+(killerlərin) yüksəlməsi, həmçinin də immunoqlobulinlərin əsas siniflarının azalması, iltihab yaradan və iltihaba əks olan IL-1, IL-2, IL-6, IL-8, SNA sitokinlərin artması immun statusunda baş verən funksional dəyişikliklərinin dinamikasını əks etdirir, bu da müvəqqəti xarakter daşıyır və heç bir immunokorreksiyanı tələb etmir.
3. Yüksək dərəcəli idmançıların immun sisteminin funksional vəziyyətinin fiziki hazırlığının çoxillik mərhələlərində tədqiqinin davam etdirilməsi bu sistemin müqayisəli qiymətləndirilməsini aparmaqla yanaşı uzunmüddətli fiziki yüklerin müddətinin və intensivliyinin nəzərə alınması ilə immunoprofilaktika və immunoreabilitasiyası üçün səmərəli proqramların yaradılmasına imkan verəcəkdir.

## ƏDƏBİYYAT

- Агаева С.Э., Алибекова С.С.** (2015) О взаимосвязи между физической нагрузкой, окислительным стрессом и иммунной реакцией. *Медико-биологические аспекты физической культуры и спорта*. Москва, с. 121-123.
- Алибекова С.С.** (2016) К изучению связи между иммунными и липидными показателями у спортсменов. *Научные труды V Съезд Физиологов СНГ*. Россия: Сочи-Дагомыс, с. 188
- Антонова И.** (2006) Иммунитет. Москва, 96 с.
- Бацков С.С.** (2003) Основы клинической иммунологии СПб.: Олимп, 121 с.
- Высоchin Ю.В., Денисенко Ю.П.** (2002) Современные представления о физиологических механизмах срочной адаптации организма спортсменов к воздействиям физических нагрузок. *Теория и практика физ. культуры*, №7: 2-6.
- Гаврилова Е.А.** (2009) Стressорный иммунодефицит у спортсменов. М.: Сов. спорт, 192 с.
- Дорофеева Е.Е.** (2008) Влияние значительных физических загрузок на состояние иммунной
- системы спортсменов с очагами хронической инфекции. *Укр. мед. альманах*, 11(№1): 174-176.
- Житписбаева Х.С.** (2010) Особенности влияния стрессовых факторов на клеточное звено иммунной системы. *Теория и эксперимент. Медицина*, №3: 8-12.
- Зурочка А.В., Журило О.В., Сашенков С.Л.** (2005) Динамика изменения состояния иммунной системы спортсменов различных специализаций в течение годового цикла тренировочного процесса. *Мед. иммунол.*, 2/3(№7): 223.
- Исаев А.П., Личагина С.А., Аминов А.С.** (2004) Физиология иммунной системы спортсменов. *Спорт. Иммунитет. Адаптация. Здоровье*. Челябинск: ЮУрГУ, с. 199
- Казьмин В.Д.** (2005) Иммунитет. М.: Феникс, 162 с.
- Коган О.С. Савельева В.В.** (2009) Особенности иммунорезистентности организма представителей циклических видов спорта в различные периоды тренировочного процесса. *Теория и практика физ. культуры*, №1: 31-36.
- Лебедев К.А., Понякина И.Д.** (2003) Иммунная недостаточность. Выявление и лечение. М.: Мед. книга, 443 с.
- Малахова Г.** (2010) Эффективные способы повышения иммунитета. М.: 160 с.
- Мирошниченко С.** (2007) Уникальные способы восстановления и повышения иммунитета. Москва: БАО, 224 с.
- Насолдин В.В., Зайцев О.Н., Ладких И.П.** (2005) Обеспеченность железом и состояние иммунологической реактивности у студентов-спортсменов в разное время года. *Гигиена и санитария*, №2: 45-49.
- Першин Б.Б., Гелиев А.Б., Чуракова Г.Г. и др.** (2003) Длительное изучение сывороточных иммуноглобулинов у профессиональных лыжниц в тренировочном периоде. *Иммунология*, 24(№5): 298-304.
- Платонов В.Н.** (2013) Периодизация спортивной тренировки. К.: Олимп. лит., 624 с.
- Плисов В., Харченко Т.** (2012) Укрепляем иммунитет. М.: 223 с.
- Подколзина В.А.** (2007) Иммунитет. Как защитить себя от болезней. М.: ACT, 127 с.
- Потявина Е.В.** (2012) Иммунитет. Лучшие методы восстановления. М.: АРИА АиФ, 128 с.
- Романова О.** (2010) Иммунитет без лекарств. Москва: Вектор, 128 с.
- Сашенков С.Л., Колупаев В.А., Долгушин И.И.** (2008) Взаимосвязь показателей фагоцитоза у спортсменов с анаэробным и аэробным энергобеспечением мышечной деятельности. *Рос. иммунол. журн.*, 2(11)(№2-3): 184.
- Стерлинг Ю.И., Кнорранг Г.Ю., Сизякина Л.П.** (2013) Особенности регуляции иммунной

- системы при высокой физической активности. *Цитотоксины и воспаления*, №2: 29-41.
- Стернин Ю.А., Сизякина Л.П.** (2007) Изучение особенностей состояния иммунной системы при высокой физической активности. *Акт. вопр. терапии*, №4: 31-34.
- Сузdal'ničkij Р.С., Левандо В.А.** (2003) Новые подходы к пониманию спортивных стрессорных иммунодефицитов. *Теория и практика физ. культуры*, №1: 18-22.
- Таймазов В.А., Цыган В.Н., Макеева Е.Г.** (2003) Спорт и иммунитет. СПб.: Олимп. СПб., 200 с.
- Цыган В.П., Спальний А.В., Макеева Е.Г.** (2012) Спорт. Иммунитет. Питание. СПб.: 240 с.
- Черешнев В.А., Юшков Б.Г., Климкин В.Г., Лебедева Е.Г.** (2002) Иммунофизиология. Екатеринбург: УрО РАН, 260 с.
- Dimitriou L., Sharp N. C., Dougherty M.** (2002) Circadian effects on the acute responses of Salivary cortisol and IgA in well trained swimmers. *British J. of Sports Medicine*, 36: 260-264.
- Gleeson M., McDonald W.A., Cripps A.W. et al.** (2002) Exercise, stress and mucosal immunity in elite swimmers. *Advances in Experimental Med. Biology*, 371(A): 571-574.
- Green K.J., Rowbottom D.G.** (2003) Exercise-induced changes to *in vitro* T-lymphocyte mitogen responses using CFSE. *J. of Applied Physiology*, 95: 57-63.
- Green K.J., Rowbottom D.G., Mackinnon L.T.** (2002) Exercise and T-lymphocyte function comparison of proliferation in PBMC and NK cell-depleted PBMC culture. *J. Appl. Physiol.*, 92(6): 2390-2396.
- Heint H.G.** (2007) Stress. Biol. Med., 510 p.
- Kolupaiev V.A.** (2009) Authoref. of the diss. of Dr. of Sci. in biology. Chelyabinsk, 49 p.
- MacKinnon L.T.** (2000) Special feature for the Olympics (effect of exercise on the immune system). *Immunol. Cell Biol.*, 78(5): 444-451.
- Marsland A.L., Bachen E.A., Cohen S. et al.** (2002) Stress, immune reactivity and susceptibility to infectious disease. *Physiology and Behavior*, 77: 711-716.
- Moseley P.L.** (2000) Exercise, stress, and the immune conversation. *Exercise and Sports Sci. Rev.*, 28: 128-132.
- Moynihan J.A.** (2003) Mechanisms of stress-induced modulation of immunity. *Brain, Behavior and Immunity*, 17 (suppl. 1): 11-16.
- Nieman D.C.** (2003) Current perspective on exercise immunology. *Curr. Sports Med. Rep.*, 2: 239-242.
- Novas A.M., Rowbottom D.G., Jenkins D.G.** (2003) Tennis incidence of URTI and salivary IgA. *Int. J. of Sports Medicine*, 24: 223-229.
- Padgett D.A., Glaser R.** (2003) How stress influences the immune response. *Trends in Immunol.*, 24: 444-448.
- Pyne D.B., McDonald W. A., Gleeson M. et al.** (2001) Mucosal immunity, respiratory illness and competitive performance in elite swimmers. *Medicine and Science in Sports and Exercise*, 33: 348-353.
- Shephard R.J., Shek P.N.** (2000) Does regular physical activity reduce susceptibility to cancer? *Exercise and Immune Function* (Shephard R.J., ed.). Philadelphia: Adis Int., p. 131-154.
- Smith L.L.** (2003) Overtraining, excessive exercise, and altered immunity. *Sports Medicine*, 33: 347-364.
- Steensberg A., Morrow J., Toft A.D. et al.** (2002) Prolonged exercise, lymphocyte apoptosis and F2-iso-prostanes. *European J. of Applied Physiology*, 87: 38-42.
- Suzuki K., Nakaji S., Yamada M. et al.** (2002) Systemic inflammatory response to exhaustive exercise. Cytokine kinetics. *Exercise Immunology Review*, 8: 6-48.
- West N.P., Pyne D.B., Kyd J.M.** (2008) The effect of exercise on innate mucosal immunity. *Br. J. Sports. Med.*, 5: 22-28.

## Изучение Иммунного Статуса Спортсменов При Физической Нагрузке

**C.C. Алибекова**

*Азербайджанская государственная академия физической культуры и спорта*

Установлено, что иммунный статус квалифицированных спортсменов до выполнения тренировочных занятий не отличается от аналогичных показателей лиц референтной группы, что свидетельствует об адаптации иммунной системы к объему нагрузок. После выполнения тренировочных занятий с большими нагрузками, направленными на развитие специальной выносливости, иммунный статус спортсменов видоизменяется. Иммунологические сдвиги, возникающие после больших нагрузок, следует считать временными, и их немедикаментозная коррекция целесообразна лишь в случаях развития пограничных состояний со стороны иммунной системы.

**Ключевые слова:** Иммунитет, большие нагрузки, квалифицированный спортсмен, адаптация

## The Study Of The Immune Status Of Athletes During Exercise

**S.S. Alibeyova**

*Azerbaijan State Academy of Physical Training and Sports*

Dynamics of the changes in the immune system parameters of the professional sportsmen was studied. It was found that the immune status of qualified athletes before training session did not differ from that of the reference group. This suggests adaptation of the immune system to the amount of training loads. After the training sessions with large loads aimed to develop the special endurance, immune status of athletes changed. Immunological changes arising after large training loads should be considered as temporary, and their non-pharmacological correction is appropriate only in borderline states of immune system.

**Keywords:** Immunity, large loads, qualified athlete, adaption